



Eyni kökə və tarixə söykənən dostluq

Özbəkistan Prezidenti Şavkat MİRZİYOYEV:
"İlham Əliyevin tarixi səfəri bizim münasibatlara yeni təkandır"

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana səfəri, qədim Şərqdə böyük sevgi və təmtəraqla qarşılanması, Ulu Öndərin əziz xatirəsinin məhəbbətlə yad edilməsi, adına parkın, meydanın və abidənin açılışı iki xalqın zəngin bağlılıqlarını növbəti dəfə göstərdi.

İlham Əliyev Özbəkistana gələn rəsmi dövlət başçılarından daha böyük çosqu və sevgi, da-ha dərin məhəbbətlə qarşalandı. Bu qarşılama bir tərəfdən xalqlarımızın keçmişindən və ruhunun dərinliklərindən sızan səmimi münasibətlərin, digər tərəfdən isə Azərbaycan Prezidentinə və Ulu Öndərə sərgilənən sonsuz rəğbətin və misilsiz sevginin təzahürü idi.

Azərbaycan Prezidentinin Daşkənddə belə təmtəraqla qarşılmasını dərk etmək, məsələnin əsl mahiyyətini anlamaq üçün bir qədər keçmişə qayıtmış, müəyyən tarixi reallıqları yenidən nəzərdən keçirməyə ehtiyac duyulur. Təxminən 50 il geriyə döndək. O vaxt tələbə idik, Moskvada oxuyurdum. Həmin illər ermənilər konyakları, gürcülər ləhcələri və lətifələri ilə məşhur idilər. Bizi isə yalnız Ulu Öndər keçmiş siyasi büro üzvlüyünə namizəd seçildikdən sonra tanımağa başlamışdır.

Yaxşı yadımdadır, gecə idi, imtahana hazırlaşdıq, böyük rus şairi Aleksandr Blokun həyatını oxuyanda bir fakta heyrətləndim. Blok Mendeleyevin qızı Lyubaya aşiq olur, amma qorxur ki, onu rədd edəcəklər. Görüşürələr. Lyuba Aleksandrın sevgisini qəbul edir. O zaman A. Blok qızı cibindən üstündə belə bir yazı olan kağız verir: "Xahiş edirəm ki, mənim ölümümde heç kimi müqəssir saymayasınız. Bir Allaha və bir də İsa kilsəsinə inanıram!" Neco fikirləşirsiniz, heyrətamız ifadə deyilmə! Allaha inancı hamımız başa düşürük, lakin dünyadan köçməyə hazırlaşan bir kəsin İsa kilsəsini Allaha tay tutmasını anlamaq bir qədər çətindir. Ona görə də sessiyadan sonra qatara minib Piterə - ozamankı Leninqrad'a yola düşdük.

Şəhərə çatan kimi İsa kilsəsinin yanına gəldik. Dahi rus şairinin son nefəsində ruhən sığınmaq istədiyi bu məbəd bizi gözəlliyi və monumental görkəmi ilə heyrətə gətirdi. Bina, doğrudan da, elə əzəmətli və elə möhtəşəm idi ki, onun yanında özümü çox kiçik hiss etdim. İkiinci bir tərəfdən, daxilən məyus oldum ki, niyə Şərqdə, lap elə Azərbaycanda belə möhtəşəm tikililər yoxdur?

Ötən əsrin 80-ci illərində Bakıda ən hündür bina İnşaatçılar prospektindəki 16 mərtəbəli yaşayış evi idi. Bizə elə hündür gəlirdi ki, yandan keçəndə başımız gicəllənirdi. O zaman nə Şamaxıdakı Cümə məscidi bərpa olunmuşdu, nə də Bibiheybət məscidi tikilmişdi. Bakıda köhnə Bakı idi, kimə desəydin ki, nə vaxtsa bu şəhərdə göydələnlərin ucbatından ayaq atıb yerimək mümkün olmayıacaq, səni topa qoyub atardılar. Ona görə də biz 30-50 il əvvəl İsa kilsəsi kimi abidələrin yanında qəribəsəyir, mənəvi əziiyyət çəkirdik və sözün həqiqi mənasında, sixılırdıq.

Bir il ruhuma yaxın olan Şərqi anlamaq üçün tələbə praktikasında Özbəkistani sedim. Bizi qarşılımağa gələn Daşkənd şəhər komsomol təşkilatının təmsilçisi əlini uzadıb "Bahadur" deyəndə sevindim ki, adımı da bilirlər. Amma sən demə, o, özünü təqdim edirmiş. Bir xeyli güldük. Qəzetlərindən biri məni təcrübə keçməyə qəbul etdi, maaş ayırdılar, aspirantlar ya-taqxanasında otaq verdilər. Dedilər ki, tələbə-sən, deməli qonağımızsan, bütün Özbəkistani gəzib görməlisən. Orada olduğum 40 gün ərzində Xivədə, Buxarada, Səmərqənddə oldum və gördüklərimə heyran qaldım. Yaşı minilliklərlə ölçülən möhtəşəm abidələr, qədim və böyük mədəniyyət, filisoflar, şairlər, alımlər və mü-nəccimlər İsa kilsəsini gözümüzden saldılar. O 40 günün hər birini sanki bir nağıl kimi yaşadım və başa düşdüm ki, keçmiş ittifaqda ən zəngin tarix və mədəniyyət Şərq xalqlarına məxsusdur.

Bütün bunlardan sonra Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanda qarşılama mərasimlərinin incəliklərinə bir daha toxunmaq olar. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ulu Öndərin adına açılan meydandakı çıxışında qeyd etdi ki, bütün Özbəkistan Heydər Əliyevi cəsarətli, tarixin mürəkkəb anla-rında ciyinlərinə ən ağır yük götürə bilən və Azərbaycanın müasir dövlətçiliyinin əsaslarını yaranan nadir şəxsiyyət kimi tanır.

Ulu Öndər neinki Azərbaycanın, Özbəkistanın, bütün Şərqi qürur mənbəyidir. Özbək xalqı heç vaxt Qdlyanın pambıq oyununu unutmayacaq, onun özbək xalqına tutduğu divan yaddan çıxmayacaq. Bu barədə danışılmasa da, iki xalqın erməni millətçilərinə qarşı mü-barizəsində oxşar səhifələr kifayət qədərdir.

Özbəkistanın dövlət başçısı Ulu Öndəri belə dəyərləndirdi: "Heydər Əliyev əsl vətənpərvər idi. Onun adının özü rəmzi məna daşıyır. Məlum olduğu kimi, Heydər "yolgöstərən" deməkdir. O, həqiqətən, öz xalqının yolgöstərəni, lideri idi".

1996-cı ildə Heydər Əliyevin Daşkənddə Teymurilər Tarixi Muzeyini ziyarət edərkən Fəxri qonaqlar kitabında yazdığı qeyd bu gün də bütün Özbəkistan üçün əziz xatirədir: "Əmir Teymurun xidmətlərinə, onun tarixi irlərinə qay-ğış, hörmətli münasibətə görə Özbəkistan xal-qı çox sağ olsun". Bu, Ulu Öndərin necə yüksək mənəviyyata sahib olduğunu və Əmir Teymurun irlərinə necə müdrik qiymət verdiyini göstərir.

Azərbaycan Prezidenti Daşkənddə həm də İkinci Qarabağ savaşında qalib gələn Ali Baş Komandan, sərkərdə kimi qarşılındı. Cənəkü bu Qələbə bütün türk dünyasının zəfəridir. Bu zə-fərin müəllifi isə 200 illik cəfəng uydurmalarə söykənən erməni təbliğatını darmadağın və bütün müsahibələrində erməni millətçilərinə dəstək verən əcnəbi telekanalların təmsilçiləri-məoglub edən İlham Əliyevdir.

**Bahadur İMANQULİYEV,
"Azərbaycan"**